

Səhla Cabbarlı

Vətən müharibəsi başlayan ilk gündən, 30 ilə yaxın ayı qaldığımız kəndləri, qəsəbələri, şəhərləri azad edirik. Hər birinin millətimizə bağlı bəlli bir tarixi var və onların azad edilməsi dövlətimiz, xalqımız üçün böyük əhəmiyyətli daşıyır. Biz o torpaqları azad etməkdə yanaşı, tariximizi, mədəniyyətimizi, bir sira maddi-mənəvi dəyərlərimizi, memarlıq sənətimizin maddi qalıqlarını və təbiəti də azad edirik.

Lakin həmin ərazilər arasında Xocavənd rayonunun Hadrut qəsəbəsinin elə ilk 15 gün içərisində azad edilməsinin Vətən müharibəsi tarxında xüsusi önemi var. Hadrut qəsəbəsinin yerləşdiyi məkanın strateji əhəmiyyəti həm düşmən üçün, həm də Azərbaycan üçün olduqca vacibdir - əsər-

geldikdən sonra Loridən Qarabağa dəvet edib, təyin etdiyi məlik Yeqan, Ağaqlanı Dizaq mahalının və Dizaq məlikliyinin mərkəzi seçdiyi üçün bu yaşayış məskəni Dizaq adlanıb. Biz Dizaq məlikliyi haqqında mənbələrdən məlumat alıriq, lakin daha çox Mirzə Yusif Qarabağının kitabından bilgilər əldə edirik. 1939-cu ildə isə DQMV sovetinin erməni rəhbərlərinin təklifi ilə Dizaq adı götürülərək, qəsəbəyə Hadrut adı verildi.

Hazırkı Hadrut qəsəbəsi və ətraf kəndlərinin çox qədim qədim tarixi var. Hansı ki, bir zamanlar qəsəbə və kəndlər birləşik, qədimi şəhər tipində idilər. Sovet dövründə ərazidə aparılan qazıntılar zamanı qədim daş dövrünə aid bir sıra yaşayış məskənləri aşkarlanmışdır. Quruçay dərəsinin Tuğ çökəkliyində, dönyanın sayılı biləcək qədər qədim insan məskənlərindən biri Azıx mağarası yerləşir.

Mustye mədəniyyətini ehtiva edən tarixi yaşayış məskənimiz də Məmmədəli Hüseynovun Paleolit ekspedisiyası tərəfindən aşkarlanaraq, 1963-cü ildə orada

rinə ixarac edildi.


Müəllim və uşaq

Hazırda müzeffər ordumuz Xocavənd rayonunun bir sıra

Aragül, Hərəkül, yoxsa Xətai?

Kəndin adı XVII əsrə ilk dəfə Osmanlı mufəssəl dəftərlərində

Kiçayarasından keçən zəfər yolu, Qarabağın açarı - Hadrut



bə müüm yüksəkliklərlə əhatələnib. Bu qəsəbəyə ermənilər "Qarabağın Brest qalası" adını vermişdilər.

Hadrutun itirilmesi onlar üçün müharibənin taleyinin həll edilməsi idi. Bizim üçün isə qəsəbənin azad edilməsi qondarma "Arsax Respublikası" mifinin darmadağın edilməsi oldu. Bununla biz onların birtərəfli qaydada cızdıqları təmas xəttini yardımçı. Artıq onların mənəvi "Brest qalası" süqut etdi. Eyni zamanda, qəsəbənin ilk vaxtlar azad edilməsi müəyyən ruh yüksəkliyi və qələbəyə inamı daha da artırdı.

Hadrut işgal altında olan Xocavənd rayonunun iki əsas qəsəbəsindən biridir. Digəri isə Qırımbazar qəsəbəsidir ki, hazırda oranın azad olunması üçün hərbi əməliyyatlar davam edir.

Hadrut farsca (hə dürud) – "Kiçayarası" manasını verir. Bu yaşayış məskəni iki əsr əvvələ kimi Ağaqlan və ya Amaras adlanırdı. Azərbaycan folklorunda Ağaqlan, Ağ atlı oğlan obrzləri var. Araşdırmaçılar Hadrutun təbiətinin bu folklorla yer alan etnonimlərə uyğun olduğunu qeyd edirlər. Ona görə də bu adın yer adına uyğunluğu məqbuldur.

Hadrutun tarixi

Nadir Şah (1736) hakimiyətə

qazıntı işlərinə başlanılıb.

Bundan sonra daha 8 dəfə müxtəlif illerdə qazıntılar aparılıb. Azərbaycan türkərinin yaşadığı Büyük Tağlar kəndi 2 oktyabr 1992-ci ildə Xocavənd rayonunun tərkibində işgal edilib. İnanırıq ki, qədim kəndimizi qısa müddət ərzində müzzəfər ordumuzun sayəsində geri qaytaracağımız.

Tuğ kəndinin tarixi daha qədimdir. Quruçay vadisində yerləşən bu kənddə "Ritish qalası" bəzən isə "Tuğ qalası" adlanan qala və "Qırmızı məbəd" yerləşir. Hadrut Dizaq mahalının, Tuğ kəndi Dizaq məliklərinin malikanələrinin yerləşdiyi mərkəz idi. Əsrlər əvvəl Tuğ Ağaqlanın tərkibində idi. 1822-ci ildə Qarabağ xanlığı leğv edilərək, Tuğ Yelizavetpol guberniyasının tərkibinə daxil edildi.

Tuğda Yeqan tərəfinən 1737-ci ildə kilsə tikdirilmişdi ki, 1836-


kəndlərini də azad edib. Xocavənd rayonunun öz adı və tarixi də olduqca maraqlıdır. "Xoca" və "vənd" sölərinin birləşməsindən yaranan ad "Müəllim və uşaq" anlamını verir.

1828-ci ilə kimi türk-müssəlmanların six yaşadığı "Qaranlıq" adlı şəhər idi. "Türkmənçay" müqaviləsindən sonra bura Osmanlı ərazisindən 40 erməni ailəsi köçürüldü. Onlar aralarında kənd "Qaranlıq" yox, öz dillərinə uyğunlaşdıraraq "Karaqlux" dedilər. Bir müddət sonra ermənilərin istəyinə uyğun olaraq, ruslar kəndin adını rəsmi olaraq dəyişib "Daşbaşlı" mənasını verən Karaqlux etdilər.

Daha sonra Aşağı Qaranlıq və Xonaşen kimi adlar verildi. 1952-ci ilədək Qaranlıq adı kəndin özüne qaytarılmışdı. Həmin il Nazirlər Sovetinin rəsmi fərمانı ilə kəndin adı dəyişdirilərək Martuni ad-

Aragül, Qarabağnamələrdə isə Hərəkül olaraq keçməkdədir. Lakin 1828-ci ildə İrəvanın bəzi erməni ailələri bu kəndə köçürüldü. Kəndin adını dəyişib Arakel etdilər.

1988-ci ildə İrəvandan ikinci dəfə deportasiya edilən azərbaycanlıların bəzi ailələri bu kənddə yerləşdi. Onların xahişi ilə və aq-



Hadrutun itirilməsi onlar üçün müharibənin taleyinin həll edilməsi idi. Birzim üçün isə qəsəbənin azad edilməsi qondarma "Arsax Respublikası" mifinin darmadağın edilməsi oldu. Bununla biz onların birtərəfli qaydada cızdıqları təmas xəttini yardımçı. Artıq onların mənəvi "Brest qalası" süqut etdi. Eyni zamanda, qəsəbənin ilk vaxtlar azad edilməsi müəyyən ruh yüksəkliyi və qələbəyə inamı daha da artırdı

1968-ci ildə görkəmli arxeoloq Məmmədəli Hüseynovun ekspedisiyası orada qazıntılar başlamışdı. Onlar burada, 20 yaşlarında bir qadının alt çənə sümüyünü və daş dövrünə aid bir sıra əmək alətləri tapmışdır. Baxmayaraq ki, mərkəzdən onlara təyziq edildilər, tədqiqatın yarımcıq saxlanılması istenilirdi, amma sonda buranın qədim yaşayış mərkəzi olduğunu sübut etdilər.

Məsələn, Büyük Tağlar kəndində Paleolit dövrünün daha bir yaşayış məskəni olan Tağlar mağarası yerləşir. Tağlar mağarası Şərqi ölkələri içerisinde uzunmürlü yaşayış məskəni olan tek məkandır. 64-24 min illər arası burada insanlar yaşamışdır. Ona görə mağaradan tapılan əmək alətləri də çoxdur. Məsələn, 7 mindən çox daş əmək aləti, 2 minə yaxın heyvan qalıqları, sümükleri tapılmışdır. Hətta, Eneolit və Tunc dövrlərinə aid də gil qabalar və əmək alətləri aşkarlanıb.

ci ildə bu alban kilsəsi də leğv edilərək, Qriqorian kilsəsinə tabe edildi. Kilsənin həyətində Məlik Yeqanlı yanaşı bəzi məliklərin də məzarı var. Məliklik camaati Arpa,

landırılıb. Martuni həmin kəndə köçürülen erməni ailəsindən çıxmış bolşevik Aleksandr Myasnikyanın döyüşü leqəbi idi. 1992-ci ildə isə Azərbaycan Respublikası



çəltik əkməklə böyük feodal təsərəfatında işləyirdilər. Üzümcülük Hadrutun əsas simvollarından idi. Hadrut şərabı bölgəyə gələn insanların sevimli içkisi idi. Sovet dövründə də ittifaqın bütün ölkələ-

rehbərliyi rayona Xocavənd adı verdi. Rayonun ümumi sahəsi 1458 kv.km-dir. Həzirdə rayonda iki qəsəbə, 83 kənd var. Xocavənd rayonu qədim tarixi abidələrə də zəngindir.

ressiyalarının qarşısını almaq üçün kəndin adı dəyişdirilərək, Şah İsmayıllı Xətaiyin adına Xətai adlandırıldı. Lakin 1992-ci ilin 2 oktyabrında kənd işgal edildi və azərbaycanlılar bir daha yurdlarından didərgin salındılar.

Xocavənd rayonu bizim üçün böyük faciə ilə də yadda qalıb - Qarakənd faciəsi. "Mİ-8N72" helikopterində olan 22 nəfər dövlət xadimimiz, ziyalımız erməni silahlı qüvvələri tərsində terrora məruz qaldı. Həzirdə kənd işgal altındadır. Kəndin tarixi adı mənbələrde "Qızqala" olaraq keçir. Çünkü burada qədim dövrlərdə qalan "Qız qalası" adlı qalanın qalıqları da qalmaqdır.

Ümumiyyətə, Xocavənd rayonu tarixi abidələrinə en çox olduğu rayonlardandır. Demək olar, ekşər kəndlərinde məbədlər, pirlər, ölüyalar kimi ziynetgahlar var ki, bu da əsrlərdir babalardan xalqa qalan yadigarlardır. Həzirdə Xocavəndin 15-dən çox kəndinin işgaldan azad edilməsi rəsmi olaraq elan edilib.

Bizim inandığımız bir doğru var: Qarabağ Azərbaycandır! Xocavənd bizimdir. Tariximizə, faciələrimizə, dualarımıza şahidlik edən Xocavəndin mərkəzində Azərbaycan bayrağının dalgalanması çox yaxındır.